



Gündüz mərkəzlərində xidmət alt proqramı

2022-ci il üçün sosial reabilitasiya və uşaqlara qayğı üzrə
dövlət proqramının təsdiqlənməsi haqqında

Proqramın istifadəçisi kimdir?



6-dan 18 yaşa qədər sağlamlıq imkanları məhdud statusuna malik uşaqlar, o cümlədən reintegrasiya müavinəti və ya himayədarlıq alan sağlamlıq imkanlara məhdud uşaqların ailələri;

6 yaşdan 18 yaşa qədər ağır və ciddi əqli geriliyi olan uşaqlar, həmçinin, əqli geriliyi əhəmiyyətli dərəcədə davranış pozuntuları ilə ifadə olunan və məhdud sağlamlıq imkanlarına malik olan uşaqlar, o cümlədən ailələri reintegrasiya müavinəti alan və ya himayədarlıqda olan uşaqlar;

"Kiçik ailə tipli evlərdə xidmət göstərmə alt proqramının" və ya "ağır və dərin məhdud imkanlara malik və ya sağlamlıq problemləri olan uşaqlara xüsusişədirilmiş ailə tipli xidmət alt proqramının" istifadəçisi və ya himayədarlıqda böyüyən 6-18 yaş arası sağlamlıq imkanları məhdud uşaqlar.

Sağlamlıq imkanları məhdud uşaqlar kateqoriyasına aid olmayan və ailələri "Az təminatlı ailələrin vahid məlumat bazasında" qeydiyyatda olan 6-18 yaş arası tərk edilmə riski olan uşaqlar. Bununla belə, uşağın gündüz mərkəzinin xidmətlərinə cəlb edilməsi üçün ərizə verildiyi gün ailənin sosial-iqtisadi qiymətləndirilməsi ilə müəyyən edilmiş reyting balı 100.000-dən çox olmamalıdır.

Sağlamlıq imkanları məhdud, o cümlədən psixi sağlamlıq problemləri olan insanlar;

"Kiçik ailə tipli evlərdə xidmətlə təmin olunma altproqramının" istifadəçisi, həmçinin ailələri reintegrasiya müavinəti alan, orta və dərin əqli geriliyi olmayan antisosial və mürəkkəb davranışları olan 12-18 yaşlı yeniyetmələr;

Proqrama qoşulmaq üçün lazımdır:



Qəyyumluq və Himayəçilik orqanının adına yazılmış ərizə, bu ərizə proqramdan istifadə etmək istəyən şəxs, həmçinin onun qanuni nümayəndəsi tərəfindən təqdim edilə bilər. Ərizə yaşayış yeri üzrə Qəyyumluq və Himayəçilik orqanının rayon şöbəsinə verilə bilər;



Proqram istifadəçisinin qanuni nümayəndəsinin şəxsiyyətini təsdiq edən sənədin (şəxsiyyət vəsiqəsi və ya pasportun) surəti, himayədarlıq olduğu halda isə himayədarlıq müqaviləsi;



Uşağın doğum haqqında şəhadətnaməsinin surəti;



Sağlamlıq imkanları məhdud şəxsin statusunu təsdiq edən sənəd və onun surəti (təqaüd vəsiqəsi);



Şəxsə verilən sağlamlıq haqqında arayış (Tibbi sənəd – Forma №IV-100/a). №IV-100/a formasının proqramna qoşulmazdan əvvəl 30 təqvim günündən tez olmayaraq alınması tövsiyyə olunur. Əgər istifadəçi 12 ay ərzində proqrama cəlb olunubsa, onun Forma 100 alması vacib deyil.

Qeyd: Proqramda qeydiyyatdan keçdiyiniz halda, Qəyyumluq və Himayəçilik orqanı proqramdan istifadə etmək üçün lazım olan vauçeri sizə verəcəkdir. Sosial işçiniz sizə vauçerdən istifadə şərtləri və xidmət təminatçısı təşkilatlar haqqında məlumat verəcəkdir.

Xidmət göstərmə standartları

6 YAŞDAN 18 YAŞA QƏDƏR UŞAQLAR ÜÇÜN GÜNDÜZ MƏRKƏZİ PROQRAMINA DAXILDIR:

- » Gündəlik (həftə sonları və istirahət günləri istisna olmaqla) 6 saatlıq xidmət. Bununla belə, istifadəçilər üçün mərkəzdə sərf olunan minimum vaxt 3 saatdan az olmamalıdır.
- » 6 saata qədər xidmət zamanı istifadəçiləri iki dəfə, 3 saata qədər xidmət zamanı isə bir dəfə sağlam yeməklə təmin etmək;
- » İstifadəçilərin ehtiyaclarını yaşlarını nəzərə alaraq (idrak, emosional və fiziki) əvvəlcədən müəyyən etmək və onları ödəmək;
- » İstifadəçilərin məişət və peşə bacarıqlarının inkişafına kömək etmək;
- » Zəruri hallarda ilkin təcili tibbi və psixoloji xidmətlərin təşkili.
- » İstifadəçinin istəyi halında uşağın könüllü və təmənnəsiz olaraq cəmiyyət üçün faydalı işlərə cəlb edilməsini nəzərdə tutan könüllülük fəaliyyətinə cəlb edilməsini təmin etmək;

MƏHDUD SAĞLAMLIQ İMKANLARINA MALİK ŞƏXSLƏR ÜÇÜN NƏZƏRDƏ TUTULAN GÜNDÜZ MƏRKƏZİ PROQRAMINA DAXILDIR:

- » Gündəlik (həftə sonları və istirahət günləri istisna olmaqla) 6 saatlıq xidmət. Bununla belə, istifadəçilər üçün mərkəzdə sərf olunan minimum vaxt 3 saatdan az olmamalıdır.
- » 6 saata qədər xidmət zamanı istifadəçiləri iki dəfə 3 saata qədər xidmət zamanı isə bir dəfə sağlam yeməklə təmin etmək;
- » İstifadəçilərin ehtiyaclarını yaşlarını nəzərə alaraq (idrak, emosional və fiziki) əvvəlcədən müəyyən etmək və onları ödəmək;
- » İstifadəçilərin məişət və peşə bacarıqlarının inkişafına kömək etmək;
- » İstifadəçilərin mədəni və idman-istirahət tədbirlərinə cəlb edilməsinin təmin edilməsi;

- » İstifadəçilərə vaxtın düzgün idarə edilməsi, effektiv ünsiyyət, seçim, qərarların qəbul edilməsində iştirak və münaqişələrin zorakılıq olmadan həlli bacarıqlarının öyrədilməsi;
- » Zəruri hallarda ilkin təcili tibbi və psixoloji xidmətlərin təşkili.

MƏHDUD SAĞLAMLIQ İMKANLARINA MALİK ŞƏXS (SAĞLAMLIQ İMKANLARI MƏHDUD STATUSU OLAN UŞAQ DA DAXİL OLMAQLA) OLAN HALDA, GÜNDÜZ MƏRKƏZİNİN XİDMƏTİNƏ ƏLAVƏ OLARAQ DAXILDIR:

- » Bunu etmək mümkün olan gündüz mərkəzlərində istifadəçiləri yaş qruplarına (6 yaşdan 10 yaşa qədər, 10 yaşdan 15 yaşa qədər, 15 yaşdan 18 yaşa qədər; 18 yaşdan 45 yaşa qədər və 45 yaşdan yuxarı) bölmək və yaş qruplarına uyğun olaraq xidmət göstərmək;
- » Müstəqil yaşamaq və sosial inteqrasiya üçün zəruri olan bacarıqların inkişafına kömək etmək;
- » İstifadəçilərin funksional, akademik bacarıqlarının inkişaf etdirilməsi;
- » Təhsil, inkişaf fəaliyyətlərinə dəstək;
- » Fiziki mühitin uyğunlaşdırılması və müvafiq maddi-texniki baza ilə təchiz edilməsi (o cümlədən uyğunlaşdırılmış mebel / əşyalar);
- » İstifadəçilərin mərkəzlərə çatdırılması və geri qaytarılmasının təşkili;
- » Valideynlərin iştirakını təşviq etmək üçün planın hazırlanması və həyata keçirilməsi;
- » Peşəkar bacarıqların və funksional-akademik bacarıqların inkişafı;
- » İnküziv peşə təhsilinə dəstək tədbirlərinin planlaşdırılması və həyata keçirilməsi;
- » Müstəqil həyat üçün zəruri olan bacarıqların və sosial inteqrasiyanın inkişafına kömək etmək;
- » Sosial işçini cəlb etmək məqsədi ilə, Qəyyumluq və Himayəçilik orqanına istifadəçinin təhsil prosesində iştirak edib-etməməsindən asılı olmayaraq, sağlamlıq və inkişaf vəziyyətinin ümumtəhsil müəssisəsində təhsil almasına imkan verdiyi haqqında məlumat vermək.

**MƏHDUD SAĞLAMLIQ İMKANLARINA MALİK OLAN İNSANLAR ÜÇÜN NƏZƏRDƏ TUTULAN GÜNDÜZ MƏRKƏZLƏRİNİN YAŞ QRUPLARI XİDMƏTLƏRİNƏ AŞAĞIDAKILAR DAXILDIR:
18-45 YAŞ ARASI MƏHDUD SAĞLAMLIQ İMKANLARINA MALİK OLAN ŞƏXSLƏR ÜÇÜN:**

- » Şəxsi inkişafın, ətraf mühitə uyğunlaşmanın, sosial inteqrasiyanın, ön və peşəkar bacarıqların əldə edilməsi və inkişafı

**MƏHDUD SAĞLAMLIQ İMKANLARINA MALİK OLAN İNSANLAR ÜÇÜN NƏZƏRDƏ TUTULAN GÜNDÜZ MƏRKƏZLƏRİNİN YAŞ QRUPLARI XİDMƏTLƏRİNƏ AŞAĞIDAKILAR DAXILDIR:
45 YAŞDAN YUXARI MƏHDUD SAĞLAMLIQ İMKANLARINA MALİK ŞƏXSLƏR ÜÇÜN:**

- » Müstəqil həyat bacarıqlarını saxlamaqla bərabər şəxsi uyğunlaşma və həyat keyfiyyətinin təmin edilməsi;

18 YAŞDAN YUXARI PSIXI SAĞLAMLIQ PROBLEMLƏRİ OLAN İSTİFADƏÇİLƏR ÜÇÜN GÜNDÜZ MƏRKƏZİNƏ ƏLAVƏ OLARAQ DAXILDIR::

- » İstifadəçinin psixososial fəaliyyətinin yüksəldilməsinə dəstək;
- » İntellektual və şəxsi inkişafa dəstək;
- » Fərdi və qrup şəklində terapiya;
- » Psixi pozuntuların qarşısının alınması və idarə olunması;

AĞIR VƏ DƏRİN ƏQLİ GERİLİYİ OLAN UŞAQLAR ÜÇÜN XİDMƏT TƏMİNATÇISI KİMİ QEYDİYYATDAN KEÇMİŞ GÜNDÜZ QAYĞI MƏRKƏZİNƏ AŞAĞIDAKILAR DA DAXILDIR:

- » Gündəlik (həftə sonları və istirahət günləri istisna olmaqla) 6 saat xidmət;
- » Qiymətləndirmə instrumenti və uşaqla işləmə bələdçisinin əhatə etdiyi metodologiyadan istifadə edərək istifadəçinin psixomotor inkişafının və sosial bacarıqlarının qiymətləndirilməsi;
- » Özünə xidmət bacarıqlarının əldə edilməsi və inkişafı;;
- » Uşağın şifahi / alternativ ünsiyyətinin inkişafına kömək etmək;
- » İstifadəçiyə qida, ayaqyolu, şəxsi gigiyena saxlama prosesində köməklik;;
- » İstifadəçilərin davranış pozuntularını qiymətləndirmək və xüsusi davranış idarəetmə planını hazırlayıb həyata keçirmək.
- » Uşağın davranışının düzgün idarə olunması üçün valideynlərə müvafiq tövsiyələrin verilməsi (gündüz baxıcıları, valideynlər və istifadəçinin inkişafı prosesində iştirak edən digər şəxslər mürəkkəb davranışın idarə edilməsi proqramında iştirak edirlər. Mürəkkəb davranışın idarə edilməsi proqramı davranışın baş verdiyi tarixdən 30 gün ərzində aşkarlanır. Proqramın yoxlanılması 3 ayda bir dəfə həyata keçirilir);
- » **Ağır və dərin əqli geriliyi olan 6 yaşdan 15 yaşa qədər sağlamlıq imkanları məhdud uşaqlarda - inkişafın stimullaşdırılması və funksional-akademik bacarıqların inkişafı;**
- » **15-18 yaş arası ağır və dərin zehni geriliyi olan yeniyetmə istifadəçilər üçün diqqət müstəqil həyat və ünsiyyət bacarıqlarının inkişafına yönəldilmişdir.**

Qeyd: Xidmət istifadəçilərə distant göstərildiyi halda, istifadəçilərə xidmət tam bərpa olunana qədər maddiləşdirilmiş qida vauçeri veriləcək, bir aylıq vauçerin qiyməti 80 lərini təşkil edir.

ANTISOSIAL VƏ ÇƏTİN DAVRANIŞLARI OLAN 12-18 YAŞLI YENİYETMƏLƏRƏ XİDMƏT GÖSTƏRƏN KİMİ QEYDİYYATDAN KEÇMİŞ GÜNDÜZ MƏRKƏZİNİN XİDMƏTLƏRİNƏ AŞAĞIDAKILAR DAXILDIR:

- » Həftədə 3 dəfə (həftə sonları və istirahət günləri istisna olmaqla), 3 saatlıq xidmət;
- » Həyati və peşə bacarıqlarının inkişafına kömək etmək;
- » Sosial bacarıqların gücləndirilməsinə dəstək;
- » Yetkinlik yaşına çatmayanların və ailənin bio-psixo-sosial-iqtisadi qiymətləndirilməsi;;
- » Yetkinlik yaşına çatmayanların makro və mikro sosial mühitinin təhlili, müdaxiləsi, sosial-maarifləndirici dəstəyi və qayğısı;;
- » Psixoloji dəstək və qayğı, ehtiyaclara yönləndirilmiş konsultasiyalar;
- » Yetkinlik yaşına çatmayanların davranış pozuntularını qiymətləndirmək və idarə etmək;
- » Sosial pedaqoq, psixokonsultant və ya psixoterapevt xidmətləri;
- » Müxtəlif sənət növləri və/və ya əmək terapiyası; Zəruri hallarda dəvət olunmuş mütəxəssislərin (psixiatr, nekroloq, seksoloq və s.) xidmətləri.



Qeydiyyat diaqramı



Tibbi forma 100 almaq üçün qeydiyyatda olduğunuz yerin pediatriına müraciət edin, o sizi həkim-ekspertə yönləndirəcək. Tibbi forma götürmək prosedurdan və müvafiq sığorta paketindən asılı olaraq bezi hallarda pulsuz ola bilər.



Təqaüd vəsiqəsi, **sağlamlıq imkanları məhdud statusu**, tibbi ekspertiza keçirmə hüququ olan tibb müəssisələri tərəfindən verilir. Ən yaxın tibb müəssisəsinin ünvanını öyrənmək üçün 111 nömrəli pulsuz uşaq dəstəyi qaynar xəttinə zəng edin

Vauçer

Sadalanan formaları hazırladıqdan sonra proqramda nəzərdə tutulmuş digər sənədlərlə birlikdə **İnsan Alveri Qurbanlarına Yardım üzrə Dövlət Agentliyinə** + (995 32) 2 39 53 11 müraciət edin. Vauçer üçün ərizə yerində yazılır.

Tez-tez verilən suallar:

1. Regionumda gündüz mərkəzlərini necə tapım?

Pulsuz uşaqlara yardım qaynar xətti - 111

İnsan Alveri Qurbanlarına Yardım üzrə Dövlət Agentliyinin xətti+ (995 32) 2 39 53 11

Onlayn platforma: <https://www.sheaghe.ge/ka>

Qaynar xətt: 0 800 900 902

2. Pediatr mənim uşağımı vacib hesab etdiyim həkim-ekspertə istiqamətli məsləhətləndirməsə, kimə müraciət edim?

Pulsuz uşaqlara yardım qaynar xətti - 111

3. Regionumda məhdud sağlamlıq imkanlarına malik şəxs statusunu almaq üçün hansı müəssisəyə müraciət edim?

Pulsuz uşaqlara yardım qaynar xətti - 111

Onlayn platforma: <https://www.sheaghe.ge/ka>

Qaynar xətt: 0 800 900 902

4. Mənim üçün gündüz mərkəzinin xidməti dayandırılırsa kimə müraciət edim?

İnsan Alveri Qurbanlarına Yardım üzrə Dövlət Agentliyinin xətti+ (995 32) 2 39 53 11

5. Uşağımın ailə və ya sağlamlıq vəziyyətinə görə 2 ay müddətində gündüz mərkəzinin xidmətindən istifadə edə bilməyəcəyini bilsəm kimə müraciət etməliyəm?

İnsan Alveri Qurbanlarına Yardım üzrə Dövlət Agentliyinin xətti+ (995 32) 2 39 53 11

6. Əgər gündüz mərkəzi mənim uşağımı qəbul etməkdən imtina edərsə və ya gündüz mərkəzində uşağımın hüquqları pozularsa kimə müraciət edim?

İnsan Alveri Qurbanlarına Yardım üzrə Dövlət Agentliyinin xətti+ (995 32) 2 39 53 11

Pulsuz uşaqlara yardım qaynar xətti - 111

7. Gürcüstanın Xalq Müdafiyyəçisinin qaynar xətti: 14 81

Qeyd: Bələdiyyələrin maliyyələşdirdiyi bir neçə gündüz mərkəzləri var. Ətraflı məlumat üçün yerli bələdiyyə ilə əlaqə saxlayın.





MAC GEORGIA

QKHŞ “Mac” 2008-ci ildə əsası qoyulan qeyri- hökumət təşkilatıdır. Təşkilatın məqsədi sağlamlıq imkanları məhdud olan uşaqlara, yetkinlərə və onların ailələrinə kömək etməkdir. Kavsadze küçəsi N3, Tiflis 0179

+995 32 197 378

Ödənişsiz qaynar xətt: 0 801 200 202